

Milli dəyərlərə söykənən Ali Qanunumuz

Azərbaycan dövlətinin Konstitusiyasının qəbulunun 28-ci ili tamam oldu. 1995-ci ilin oyabr ayının 12-də ümumxalq referendumu ilə qəbul edilən Ana Qanunumuz xalqımızın ümummilli lideri Heydər Əliyevin həyata keçirdiyi dövlət quruculuğunun mühüm və həm də əsas hüquqi mərhələlərindən biri kimi müstəqillik tariximizə həkk olunub. 1996-cı ildən noyabrın 12-i ölkəmizdə Konstitusiya günü kimi qeyd olunur.

Onu da xatırlatmaq lazımdır ki, Heydər Əliyevin xalqımızın təkiddi tələbi ilə hakimiyyətə qayıdırdan sonra yeni Konstitusiyanın qəbulu məsələsi gündəmə gəldi. 1995-ci il noyabrın 12-də keçirilən ümumxalq referendumunda yeni Konstitusiyanın qəbuluna səsverildi. Bu hadisə həm də xalqımızın öz xilaskarına və böyük şəxsiyyətin milli maraq və mənafeələrini layiqincə təmin edən siyasi kursuna verdiyi dəstəyin təcəssümü idi.

Ana Qanunumuzun əsasında hüquqi dövlət və vətəndaş cəmiyyətinə yol açan ideyalar dayanıb. Məmləkətin bütövlüyünün qorunması ali məqsəd kimi bəyan edilib. Bu baxımdan, 158 maddədən ibarət Azərbaycan Konstitusiyasının bütün maddələri, bəndləri dövlətimizin hüquqi və demokratik məzmunundan xəbər verir. İnsan hüquq və azadlıqlarının Qanunumuzda əsas yerlərdən birini tutması respublikamızın demokratiya yoluna sadıqlılığının təcəssümüdür. Vurğulanmalıdır ki, Konstitusiyamızda insan hüquq və azadlıqları dövlətin ali məqsədi kimi bəyan edilib.

Konstitusiyanın qəbulundan bir il sonra - Konstitusiya günü münasibətilə Azərbaycan xalqına təbrikinə də Heydər Əliyev deyirdi: "Bu


Konstitusiya Azərbaycan xalqının keçdiyi tarixi inkişaf yolunun məntiqi nəticəsidir. Konstitusiya ölkəmizdə vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi, müstəqil dövlətçiliyimizin qorunub saxlanması, möhkəmləndirilməsi və demokratik dəyişikliklərin həyata keçirilməsi üçün hərtərəfli zəmin və şərait yaradır. Azərbaycanın tarixi keçmişini, bu gün kü reallıqlarını və gələcək inkişaf perspektivlərini əks etdirməsi, ümumbəşəri və millidəyərlərə söykənməsi Konstitusiyamızı səciyyəyləndirən əsas cəhətlərdir".

Əlbəttə, ölkənin inkişafı, yeni çağırışların meydana çıxması, cəmiyyət həyatında baş verən yeniliklər hüquqi müstəvidə də dəyişiklikləri zərurətə çevirir. 2003-cü ildən Azərbaycanın keçdiyi inkişaf yolu müstəqillik tariximizin əsas reallıqlarından biridir. Ulu Öndərin siyasi kursunun layiqli davamçısı kimi Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilmiş uğurlar, sosial-iqtisadi islahatların dərinləşdirilməsinin, idarə etmənin təkmilləşdirilməsinin zəruriliyi, cəmiyyətimizdəki pozitiv yeniliklər səbəbilə indiyədək Azərbaycanda bir neçə konstitusion islahatlar həyata keçirilib. Bununla bağlı referendumlarda vətəndaşlarımızın yüksək etimadı həm də ölkə başçımızın həyata keçirdiyi siyasi-iqtisadi islahatlara xalqımız tərəfindən göstərilən yüksək dəstək kimi tarixə həkk olunub. Xüsusilə qeyd edilməlidir ki, Konstitusiyaya edilən dəyişikliklər dövlət idarəetməsinin daha keyfiyyətli və səmərəli həyata keçirilməsinə yönəlib, respublikamızın konstitusion əsaslarının möhkəmləndirilməsinə xidmət edib.

Vətən müharibəsində qazanan qələbədən sonra xalqımız tarixinin

12 noyabr - Konstitusiya Günüdür

yeni mərhələsinə qədəm qoyub. Bu qələbənin memarı olan Ali Baş Komandan müdrik və uzaqgörən siyasəti ilə otuz ilə yaxın işğal altında olan torpaqlarımızı azad etdi. Qazanılan zəfərlə dövlət rəhbəri həm də işğaldan azad olunmuş ərazilərimizdə Azərbaycanın Ermənistan tərəfindən pozulmuş konstitusion hüquqlarını bərpa etdi.



2023-cü il sentyabrın 19-da Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı isə Ermənistan ordusunun tör-töküntülərinə və separatçılara ağır zərbələr vuruldu. Uğurla həyata keçirilən bu tədbirlər nəticəsində Qarabağ tamamilə işğalçılardan təmizləndi və erməni separatizminə son qoyuldu.

Oktyabrın 15-də şanlı tariximizin ən böyük şəxsiyyətlərindən biri, qalib sərkərdə İlham Əliyev bizə növbəti qələbənin sevincini yaşatdı. Aylı-ulduzlu bayrağımızı əzəli və əbədi torpaqlarımızda - Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə, Əsgəranda ucaltmaqla xalqımızın arzularını gerçəkləşdirdi, şanını-şöhrətini bütün dünyaya yaydı.

Azərbaycan Prezidenti Xankəndi şəhərinin mərkəzi meydanında bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edərək demişdir:

"Mən qürur hissi ilə Azərbaycan Bayrağını bu gün qaldırmışam və doğma xalqıma bir daha demək istə-

yirəm ki, biz bu Qələbəyə layiqlik. Azərbaycan xalqı bu Qələbəni öz qanı, canı bahasına əldə etmişdir. Bu gün burada qaldırdığım Bayraq burada əbədi dalğalanacaq və biz burada əbədiyaşayacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!"

Əlbəttə ki, Konstitusiya təkcə dövlətçiliyin hüquqi bazasını deyil, həm də xalqın milli inkişaf prioritetlərini müəyyənləşdirərək özündə əks etdirən, insanlara həmin prinsipləri aşılayan, dövlət idarəçiliyinin çevik və işlək mexanizmlər əsasında həyata keçirilməsini təmin edən fundamental hüquqi sənəddir. Burada əksini tapmış strateji məqsədlər, ilk növbədə, hüquqi islahatların və insan hüquqlarının qorunması prinsipinin real həyatda tətbiqini zəruri etmişdir.

Bir sözlə, dövlətimizin insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində beynəlxalq normaların prioritetini qəbul etməsi öz əsasını Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq sənədlərdə, habelə "Prokurorluq haqqında" Qanunda, cənabət prosesual qanunvericilikdə və digər milli qanunlarda tapıb.

Bu gün insan hüquq və azadlıqlarının təmin edilməsində ölkə başçısının verdiyi tövsiyələr, həyata keçirdiyi islahatlar əsasında prokurorluq orqanlarının rolu əhəmiyyətli dərəcədə artıb. O cümlədən hərbi prokurorluğun işçiləri mövcud qanunları əldə rəhbər tutaraq, üzərlərinə düşən məsuliyyəti, dövlət tərəfindən göstərilən diqqət və qayğıya, onlara olan yüksək etimadı dərindən hiss etməklə Vətəninə sədaqət qulluq edir, xidməti vəzifələrinin icrasına daim vicdanla yanaşaraq, əlindən gələni əsirgəmir.

Bax, budur Azərbaycan Konstitusiyasının aliliyi və müqəddəsliyi.

Rüstəm SƏFƏRLİ,
Sumqayıt Hərbi prokurorunun
köməkçisi, ədliyyə leytenantı